



UĞURLA BİRLİKDƏYİK!

RİSK DƏRƏCƏSİ ÜZRƏ ÖLÇÜLMÜŞ AKTİVLƏRDƏN ASILI OLAN KAPİTALIN ADEKVATLIQ STANDARTLARININ (ƏMSALLARININ) HESABLANMASI

(min manatla)

A. KAPİTAL VƏSAİTLƏRİ	
1	2
1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	412670.17
2. I dərəcəli kapitaldan tutulmalar	6674.56
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (I–2)	405995.61
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	24144.43
5. Məcmu kapital (3+4)	430140.04
6. Məcmu kapitaldan tutulmalar :	2397.31
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	427742.73
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər (cədvəl A15, P bəndindən)	1668738.45

faizlə

	Sistem əhəmiyyətli banklar Norma	Sistem əhəmiyyətli banklar istisna olmaqla Norma	Fakt
1	2	3	4
9. Sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar üçün I dərəcəli kapitalın adekvatlıq əmsalı	6.00%	5.00%	24.33
10. Sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar üçün məcmu kapitalın adekvatlıq əmsalı	11.00%	9.00%	25.63